

# "Nə YAXŞI

# GÖRÜŞDÜK"

Unudulmaz Ənvər Rzanın bu misralar  
rı neçə illərdir ki, qulaqlarımızda səslənir:

"Ay quzu otaran balaca Ənvər,  
Nə yaxşı görüşdük, nə yaxşı yenə..."

Bu yanğı, bu həsrət yurd sevgisindən ürəyi, ruhu pörşələnən şairin kövrək harayıdır. Əli İsmayılovun "Ənvər Rzanı xatirlayarkən" kitabı da sanki bu od-alova bürünməş kimi əlimizi, könlümüzü yandırır. Ənvər müəllimin həsrətə andığı o dağlar-dan perik düşdü. Ənvər həsrətini, Ənvər xatirəsini ele orada, o dağlarda, daşlarda qoyub gəldik. Nə yaxşı ki, Əli İsmayılov ona kitab-abidə həsr elədi. Mən onun şeirlərinin birinə musiqi bəstələmişəm:

... Oldum Abbas Tufarqanlı,  
O Gülgəzdi, Allah, Allah!

Bu anda düşünürəm ki, Gülgəz yalnız bir xanım deyilmiş. O bir yurd, torpaq, doğma el-oba, kənd-kəsek imiş.

Deyirlər ki, Ənvər Rza kəndə gələndə ona ayrıca otaq, yatacaq ayırmak istəyəndə imkan vermiş:


- Elə o zamankə kimi, yerimi burada sərin. Ocağa da kərmə qoyun. Bu od-ocağın etrini yenə duymaq istəyirəm.

Bax, elə doğma od-oçaq qoxusunu ciyərlərinə, ruhuna hopdurən alım, şair, müəllim Ənvər Rza Bakıya qaydında Şekspiri, Şəllini, neçə-neçə dahini ingilis dilindən birbaşa tərcümə edirdi. Əslində tərcümə etmirdi, yenidən yaradırdı. Yoxsa bu tərcümələrin müəllifini demədən kimse oxusan elə bilər ki, Azərbaycanlı qələmindən sözünlər orjinal misralardır. İngilis dilindən bu qədər gözəl tərcümə qabiliyyəti də yalnız Ənvər Rzaya məxsusdur.

Və bu dəfə təkcə Ənvər Rzadan danışmaq istəməzdim, onun haqqında hər gün danışılır, yazılır, unudulmur. Mən kitabın müəllifi, həkim, Qarabağ qazisi, yüzlərlə Azərbaycan əsgərinin həyatını ölümün pencesindən qurtaran Əli İsmayılovdan, onun digər xatirələrindən də qısaca söz açmaq istərdim.

Əli nümunə idi. Bir məktəbdə oxuduğu muzdan bilirəm. Hami ona bənzəmək istəyirdi - təribyədə, təhsildə, davranışında. Olmurdu. Səmimi, təmkinli, mehriban. Çox qəribədir ki, onu xatırlamağa çalışanda hər zaman yalnız bir epizod gözlərim öündə canlanır.

Böyük tənəffüs idi. Əli evlərinə tələsirdi. Əynində o zamanın külərəngi məktəbli for-



ması vardi. Dördyüla bir az qalmış onunla bir sinifdə oxuyan qız (deyəsən prokurorun qızı idil) soruşdu:

- Əli, niyə qaçırsan?
- Gecikərəm axı.

Vəssalam! Bu səhnədən savayı o günləri dəqiq xatırlaya bilmədim.

Ənvər müəllimlə son dəfə "Azərbaycan" nəşriyatında görüşdüm.

Və yənə Əli həkimdən onun, tarixi araşdırmasından, xatirələrindən söz açmaq istəyirəm. Əlbəttə, bütün bunlar Ənvər Rza kimi unudulmaz insanın həyatına daxılı olan vacib cəhətlərdir.

200 il əvvəl Kərbələyi Ellazın Kəlbəcəre ayaq basmasından başlanan bir tarixi qələmə alıb Əli həkim. "Kəlbəcər" adının da məhz Ellaz kişinin gördüyü "Kərbələyi Həcər" qəbir-məqberəsindən götürdüyü şübhə doğurmur. Tarix boyu türklərə məxsus olan bu torpaqlara sonralar bəzi köçlər gəlmişdi. Ən böyük köç isə Dərələyəzən qohumlarını buraya gətirən Ellazın xidmətidi. İki əmisi oğullarının - Məmmədi və Kərbələyi Vəlini ailələri ilə burada məskunlaşması onun xidmətidir. Bundan sonra ərazi Tərterin axarı istiqamətli iki yere bölündüb. Sağ tərəf Məmmədə, sol tərəf isə Vəliyə həvələ olunub. Müəllif bütün bunların panoramını ustalıqla yaradıb.

Güman edirəm ki, bu tarixi oxumaq, öyrənmək hər bir kəlbəcərli, azərbaycanlı üçün vacibdir. Öz şəcərəsini bilmək, kimlərlə əqrəba olduğunu öyrənmək əlbəttə maraqlıdır. Ənvər Rzanın da, elə müəllifin özünün də eyni şəcərədən olduqları bir daha təsdiqlənir. O ən vər Rzanın ki, mənsub olduğu ailə böyük faciələr yaşayıb. Atası repressiya qurbanı olub. Qardaşı...

Əli həkimin haqqında söhbət açdığı Əli dayı Ənvər Rzanın böyük qardaşdır. O kişi mənim də yaddaşımdan silinməyib. Həyatı böyük bir roman üçün əsl materialdır. Əli dayı - ober-leytenant. Vətən xəini deyil, Vətən fədaisi.

Kitabda qeyd olunan bir epizodu o vaxt Sücaət eyniylə mənə danışmışdı. Bir az da emosional, təsirli şəkilde.

Atası güllənmiş, bir kənd məktəbində müellimlik edən Əli dayı müharibəyə yollananda nələr yaşayacağını ağlına belə getirməzdi. Yaralanıb, əsir düşüb. Zülüm çəkib. Sonralar onun həyatını Azərbaycan legionu xilas edib. Azərbaycan uğrunda vuruşmanın daha məqsədəyən olduğunu düşündən və planlaşdırılan legion.

Daha sonra Əli müəllim həmin legiona yeni insanlar cəlb etmək məqsədile əsir düşərgələrini gəzib. Əsas niyyəti azərbaycanlıları xilas etmək olub. Və belə günlərin birində...

O zaman Sücaətin də dedikləri Əli həkimin yazdıqlarını bir daha təsdiqləyir. Xilas olunan kəlbəcərlilərdən biri Sücaətə deyirmiş:

- Bir gün ucaboy alman zabiti gəldi. Yənində iki avtomatlı əsgər də vardi. Bizi sıraya düzdülər. Zabit hamını diqqətlə süzüdü. Birdən azərbaycanca xəbər aldı:

- Aranızda azərbaycanlı varmı?

Hami susdu. Qorxduq. Fikirləşdik ki, yəqin gülləyəcək. Amma o, azərbaycanca danışındı. Həm də şirin bir ləhcəyle. Gülümsünürdü. Qarşımızda var-gəl edib dayandı və ucadan:

- Ə, aranızda Kəlbəcərdən kim var?

Bu dəfə özümü saxlaya bilmədim. Bütün varlığımı bir od sardı. Və təkrar "kəlbəcəli varmı aranızda?" - deyəndə:

- Mən!!! - deyə yaralı qurd kimi bağırdım.

Yaxınlaşdı:

- Hansı kəndənsən?
- ...
- Adın nədir?
- ...
- Məni tanıdın?
- Yox!

- Ə, mənəm də İsmayılin oğlu Əli!

Huşumu itirdim...

... Əli dayı bizim evlərə yaxın olan Baytarlıq İdarəesində işləyirdi. Səhv etmirəmə mühəsib idi. Deyirdilər plen olub. Sibirdən gəlib. Ucaboy idi. Amma xəstəlik belini azca əymışdı. Səsi xırıldasa da, əzəmetli və güvenli idi. Onu yalnız bir epizoddə xatırlayıram. Əynində qara, nimdaş palto



vardı. Əllərlə haranısa göstərir, kimisə danlayır, narazılıq edirdi. Sən demə bu ober-leytenant Əli müəllimdir. Onlarla azərbaycanlısı xilas edən Əli müəllim. Azərbaycanı xilas etmək niyyətində olan Əli dayı. Və illər sonra uğrunda vuruşmağa məcbur edən Rusiya bu kişinin torpaqlarını alıb ermənilərə verdi. Bax, buna görə də Əli dayı kimi insanların nələrin haqqında düşündüklerini indi daha yaxşı anlaysırsan.

Bütün bu əzablar isə Ənvər Rzanın şeirlərində təselli tapmaq istədi. Amma misralar ağladı. Qan damdı sözlərdən. Həsrət yağıdı misralardan. Fəqət, sənmadı şair. Yazdı, yaratdı. Bir ulusun poetik surətini bize bəxş etdi. Bütün bunlar Əli həkimin kitabında daha yüksək səsle, üsyanla yer alıb.

Və qibətə elədim. Gözləmirdim. Bir həkimdən bu qədər gözəl təsvir, tədqiqat, tarixi hadisələri ustalıqla qələmə almaq bacarığını gözləmirdim. Heyrətə gəldim.

Həm də fəxr elədim. Sən demə, eyni şəcərədən olan insanlıq. Sən demə, Kəlbəcərli demək istedad, sehri qələm, söz sahibi deməkdir. İstər şair olsun, istər mühəndis, istər həkim. Fərq etməzmiş.

**Əli həkimə, Əli İsmayılova, Müseyib** dayının oğluna həm təşəkkür, həm də təbrik düşür. **Böyük bir tarixi üzə çıxarıb.** Xırda-xırda epizodları daha dəqiq, daha ardıcıl öyrənib və yazıb. Müəllifə bir daha təşəkkür edirik. Ənvər Rza demişkən:

- Nə yaxşı görüşdük, nə yaxşı yenə...